



HACIQABUL

№ 18
(677)

3 noyabr
2017-ci il

Hacıqabul rayon İcra Hakimiyyətinin qəzeti



504 kilometrlik hissəsi Azərbaycanın ərazisinə düşür. Demir yolu xəttinin 263 kilometri Gürcüstandan keçir. Yolun 79 kilometri isə Türkiyə ərazisindədir.

Bakı-Tbilisi-Qars demir yolu Mərkəzi Asiya ölkələrinin - Türkmənistan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Tacikistan, həmçinin Əfqanıstanın Avropa və dünya bazarlarına çıxışını asanlaşdıracaq. Gələcəkdə Avropa və Asiya ölkələrinə məxsus yüklərin bu demir yoluna cəlb edilməsi hər iki istiqamətdə multimodal daşımaların həcmi artıracaq. Belə ki, üçüncü istismar ilində 3-5 milyon ton, beşinci istismar ilində 6-8 milyon ton yük, bundan sonra isə ildə 3 milyon sərnişin və 17 milyon ton yük daşınacağı nəzərdə tutulur. Bu, onu göstərir ki, Azərbaycan ilə yanaşı, Gürcüstan və Türkiyə də tranzit daşımalarından yüksək gəlir əldə edəcək.

Kənd təsərrüfatı işçiləri

peşə bayramlarını qeyd etdilər

Ölkə Prezidenti İlham Əliyevin 2008-ci il 9 oktyabr tarixli sərəncamı ilə hər il noyabrın 1-i Azərbaycanda Kənd Təsərrüfatı İşçiləri Günü kimi qeyd edilir. Bu il də ölkənin aqrar sektorunda çalışanlar öz peşə bayramlarını yüksək göstəricilərlə qeyd etdilər. Xüsusən ölkəmizdə qeyri-neft sektorunun, bu sektorun əsas qolu olan kənd təsərrüfatının inkişafı üçün çoxsaylı qərarlar verilmiş, tədbirlər görülmüşdür.

Kənd təsərrüfatı qeyri-neft sektorunda ən böyük sahədir. Həm coğrafiy-



asının genişliyinə, həm də əhalinin məşğulluğuna görə aqrar sektor digər qeyri-neft sahələrindən öndədir. Aqrar sektor həm də ölkənin ərzaq təhlükəsizliyində önəmli rol oynayır.

Azərbaycanda aqrar sahəyə xüsusi diqqət və dəstək verilir. Təsədüf deyil ki, keçmiş sovetlər birliyində torpaq islahatları ilk dəfə Azərbaycanda keçirildi və bununla da torpaq onun əsi sahibi olan kəndliyə verildi.

Fermerlərin torpaq vergisindən başqa bütün növ vergilərdən azad olunması, onlara istədikləri yanacaq və sürtkü yağlarına görə subsidiyaların verilməsi, aqrar sektorda çalışan sahibkarlara gübrə, toxum, kənd təsərrüfatı texnikası və damazlıq heyvanların güzəştli qiymətlərlə satılması kənd adamını torpağa daha çox bağlayıb.

Eyni zamanda dövlət başçısının tövsiyyəsi ilə kənd təsərrüfatı məhsullarının ixracını təmin etmək məqsədilə bir çox sahələrin yenidən dirçəldilməsi istiqamətində mühüm addımlar atılır. Pambıqçılığın, tütünçülüğün, üzümçülüğün, çayçılığın, baramaçılığın və meyvə-tərəvəzin istehsalı istiqamətində görülən işlər məhz bu məqsəddə xidmət edir.

Bir sözlə kənd təsərrüfatına göstərilən dövlət dəstəyi nəticəsində ölkənin ərzaq təhlükəsizliyi təmin edilir, idxaldan asılılıq azalır, ixracda isə ildən-ildə aqrar sektorun payı artır.

Rayonumuzun kənd təsərrüfatı işçiləri də öz peşə bayramlarını qeyd etdilər. Həmin gün rayonun kənd təsərrüfatı işçiləri ulu öndər Heydər Əliyevin abidəsini ziyarət etdilər. Abidə önünə tər gül dəstələri düzərək, ümummilli liderə etirazlarını bildirdilər.

"Hacıqabul"

Bakı-Tbilisi-Qars iki qitəni birləşdirən yol

Oktyabrın 30-da Bakı-Tbilisi-Qars demir yolunun açılış münasibətilə Bakı Beynəlxalq Dəniz Ticarət Limanında təntənəli mərasim keçirilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan, Qazaxıstan Respublikasının Baş naziri Bakiçan Saqintayev, Gürcüstanın Baş naziri Giorgi Kvirikaşvili, Özbəkistan Respublikasının Baş naziri Abdulla Aripov, həmçinin Tacikistan və Türkmənistan respublikalarından nümayəndə heyətləri mərasimdə iştirak ediblər.

Bakı-Tbilisi-Qars demir yolu tarixi layihədir, strateji əhəmiyyətli layihədir. Bu yolun uzunluğu təxminən 850 kilometrdir, onun da 504 kilometri Azərbaycan ərazisindən keçir. Bakı-Tbilisi-Qars demir yolu Avropanı Asiya ilə birləşdirən ən qısa və etibarlı yoldur. Bu yol vasitəsilə birinci mərhələdə 5 milyon, ondan sonrakı mərhələdə 17 milyon, ondan sonra isə daha böyük həcmdə yüklərin daşınması nəzərdə tutulur. Bir sözlə, Bakı-Tbilisi-Qars demir yolu Avrasiyanın neqliyyat xəritəsinin önəmli hissəsinə çevrilir. Bu yolun fəaliyyəti nəticəsində yol boyunca yerləşən ölkələr arasındakı ticarət dövriyyəsi və qarşılıqlı sərmayə qoyuluşu artacaq. Bu yoldan istifadə edən bütün ölkələr arasındakı əməkdaşlıq dərinləşəcək. Bu yol sabitliyə və təhlükəsizliyə xidmət göstərəcək. Yolun istifadəsi zamanı turizmin inkişafı da geniş vüsət alacaq, turistlərin sayı artacaq. Təbii ki, Bakı-Tbilisi-Qars demir yolunun uğurlu fəaliyyəti ölkələrimizin geosiyasi əhəmiyyətini artıracaq və bizim üçün əlavə imkanlar yaradacaq.

Biznesin inkişafı, qarşılıqlı faydalı əməkdaşlıq üçün Bakı-Tbilisi-Qars demir yolunun çox böyük əhəmiyyəti var. Bakı-Tbilisi-Qars demir yolunun tikintisi ilə bağlı anlaşma Gürcüstanda imzalan-

mışdır, ondan sonra Türkiyədə təməlqoyma mərasimi keçirilmişdir və nəhayət, Azərbaycanda, Ələtdə bu yolun açılışını qeyd edildi. Bu yolun tikintisi Azərbaycan-Gürcüstan-Türkiyə arasındakı dostluğun, qardaşlığın nəticəsidir. Üç ölkə bütün sahələrdə uğurla əməkdaş-

Bütün bunlar Bakı-Tbilisi-Qars demir yolu xəttinin əhəmiyyətini, onun təhlükəsizliyini, etibarlılığını, sürət və vaxt tezliyini aydın göstərir. Bu yol istifadəyə verildəndən sonra mövcud yükdaşımlarla müqayisədə zaman fərqi iki dəfəyədək azalması müşahidə olu-



luq edirlər, bir-birini dəstəkləyirlər, ölkələrimiz, xalqlarımız üçün önəmli olan, dünya üçün önəmli olan layihələri icra edirlər. Bakı-Tbilisi-Qars bu layihələrin arasında öz layiqli yerini tutmuş bir layihədir.

Avrasiya məkanı üçün yeni yüksəliş layihəsi olan Bakı-Tbilisi-Qars demir yolu xətti qədim İpək Yolunun polad magistrallar üzərində bərpasıdır.

Bakı-Tbilisi-Qars demir yolunun tikintisinə dair Saziş 2007-ci ildə Tbilisidə imzalanıb. Elə həmin ilin noyabrında Gürcüstanın Marabda məntəqəsində demir yolu xəttinin təməli qoyulub. 2008-ci ilin iyulunda isə Qars şəhərində Qars-Gürcüstan sərhədi hissəsinin tikintisinin təməlqoyma mərasimi keçirilib. Ümumi uzunluğu 846 kilometr olan Bakı-Tbilisi-Qars demir yolu xəttinin

nacaq ki, bu da layihənin iqtisadi səmərəsini daha da artırır.

Bakı-Tbilisi-Qars demir yolunun digər önəmli cəhəti isə Azərbaycanın bu layihənin verdiyi imkanlardan istifadə edərək Türkiyə ilə Gürcüstan ərazisindən bərbəş demir yolu əlaqəsi qurmasıdır. Bu demir yolu regionda turizmin inkişafına da güclü təsir göstərəcək. Beləliklə, öz əhəmiyyətinə görə global səciyyə daşıyan Bakı-Tbilisi-Qars demir yolu iki qitəni polad relslərlə birləşdirərək böyük sosial-iqtisadi səmərəyə zəmin yaradır. Ən əsası isə bu demir yolunun işə düşməsi regionda sabitliyə, xalqlarımızın daha da yaxınlaşmasına və iqtisadi inkişafa ən böyük töhfədir. Bu töhfənin təməlinə Azərbaycan, Gürcüstan və Türkiyənin sarsılmaz dostluğu və qardaşlığı dayanır.

Bu sayımızda

**Yeni Azərbaycan Partiyası
zərurətdən yaranmış partiyadır**

Səh. 2

**QANVERMƏ AKSIYASI
KEÇİRİLMİŞDİR**

Səh. 3

Yeni Azərbaycan Partiyası-25

Yeni Azərbaycan Partiyası zərurətdən yaranmış partiyadır

Yeni Azərbaycan Partiyası (YAP) rayon təşkilatı partiyanın yaranmasının 25-ci ildönümü münasibəti ilə rayon Mərkəzi Xəstəxanasında "Yeni Azərbaycan Partiyası zərurətdən yaranmış partiyadır" mövzusunda tədbir keçirib.

Tədbiri giriş sözü ilə açan partiyanın rayon Mərkəzi Xəstəxanası ilk partiya təşkilatının sədri Beydulla Qarayev ötən 25 il ərzində partiyanın keçdiyi şəərəfli yoldan, 1990-cı illərin əvvəlində Azərbaycandakı ictimai-siyasi vəziyyətdən danışib. Bildirib ki, 1991-1993-



rib ki, partiya hər zaman milli maraqların keşiyində dayanıb və Prezident İlham Əliyevin rəhbərliyi ilə daim inkişaf edir.

Tədbirdə məruzə ilə çıxış edən YAP rayon təşkilatının sədri Hafiz Bəşirov bildirib ki, YAP-ın yaranması tari-



Yeni Azərbaycan Partiyasının 25 illik yubileyi münasibəti ilə rayonun Qubalıbəloğlan kəndində də "Yeni Azərbaycan Partiyasında Ulu öndər Heydər Əliyev ənənələri YAP sədri cənab İlham Əliyev tər-



cü illər ərzində hakimiyyətdə olan sərəştsiz qüvvələrin yanlış siyasəti ölkədə xaosun, hərəc-mərcliyin yaranmasına yol açdı, Azərbaycan dövlət müstəqilliyini itirmək təhlükəsi ilə qarşı-qarşıya

qaldı. Nətiq qeyd edib ki, məhz həmin dövrdə Azərbaycan xalqı ölkənin xilasını üçün ulu öndər Heydər Əliyevə üz tutdu. Dahi şəxsiyyətin yaratdığı YAP müasir Azərbaycanın inkişafının əsas dəstəçisinə çevrildi. B.Qarayev bildi-

xi zərurətdən irəli gəlib. Qeyd olunub ki, bu gün Yeni Azərbaycan Partiyası nəinki bölgənin, böyük bir coğrafiyanın ən mütəşəkkil siyasi təşkilatı sayılır və xalqımız hər zaman Heydər Əliyev tərəfindən əsası qoyulan və möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilən, özündə milli maraqlarımızı ehtiva edən siyasi kursun ətrafında birmənalı şəkildə birləşəcək və dövlətimizin daha da inkişaf etməsi üçün var gücü ilə çalışacaqdır.

Çıxış edən YAP rayon təşkilatının idarə heyətinin üzvü Məhəmməd Mirzəyev də ölkəmizin dünyada tanınması istiqamətində aparılan siyasətin mühüm uğurlar əldə etdiyini önə çəkib. Tədbirin sonunda Yeni Azərbaycan Partiyasına yeni qəbul olunmuş bir qrup səhiyyə işçisinə partiya vəsiqələri təqdim olunub.

"Hacıqabul"



rəfindən uğurla davam etdirilir" mövzusunda tədbir keçirildi.

Tədbiri giriş sözü ilə YAP rayon təşkilatının Sədri Hafiz Bəşirov açdı və geniş məruzə ilə çıxış etdi.

Məruzə ətrafında YAP rayon təşkilatı Gənclər Birliyinin sədri Saleh Ələskərov, YAP rayon təşkilatının Şura və İdarə Heyətinin üzvü Elnur Əmiraslanov və Qubalıbəloğlan Bələdiyyəsinin sədri Mircəfər Əsgərov çıxış etdilər.

Pambıq yığımı davam edir



Qeyri-neft sektorunun, xüsusən də kənd təsərrüfatına bağlı ənənəvi sahələrin inkişaf etdirilməsi istiqamətində atılan addımlar artıq müsbət nəticəsini verməkdədir. Bu səmərəlilik hər

regionun ab-havasından asılı olaraq əziyyətə sinə gərməyi bacaran, əlinin qabarına, alınının tərinə güvənən, əldə etdiyi məhsulun mənfəətini görüb onun sevincini yaşaya bilən hər kəs

üçün var.

Özünəməxsusluğu, zəhmətkeş insanları ilə seçilən Hacıqabul rayonu da belə rayonlardandır.

Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən pambıqçılığın inkişaf etdirilməsinin mühüm vəzifə kimi qarşıya qoyulmasından sonra bu çağırışa ilk səs verənlərdən biri də hacıqabullular oldu. Həmin vəzifələrin icrası məqsədilə rayonda əməli işlər görülməyə başlandı. Ötən il rayonun təsərrüfatlarında 526 hektar sahədə pambıq əkilirdi və 1000 tona yaxın pambıq yığılaraq təhvil verildi. Bu il isə əkin sahələri genişləndirilərək 1200 hektara çatdırılmışdır. Keyfiyyətli toxumun əkilməsi, aqrotexniki qulluğun göstərilməsi səmərəsini verdi. Hazırda tarlalarda pambıq yığımının qızğın çağıdır. Aradır təbiət şıltaqlıq etsə də yenə də insanlar tarlalarda bol məhsulu itkisiz yığmağa çalışırlar. Bu günə kimi sahələrdən ümumilikdə 544,2 ton ağ qızıl yığılaraq təhvil verilmişdir. Bunun 55,3 tonu maşınlarla, 488,9 tonu isə əl ilə yığılmışdır. Ümumilikdə əkilən sahənin 600 hektarının maşınla yığılması nəzərdə tutulmuşdur. Əkilən pambığın 800 hektarının MKT İstehsalat Kommersiya MMC Sabirabad filialına, 404 hektarının isə Hacıqabul KT MMC-yə təhvil verilməsi üçün müqavilə bağlanmışdır.

Ümumilikdə rayonda pambıqçılığın tarixi xeyli əvvəllərə gedib çıxır. Zamanında böyük həcmdə, xüsusilə rayonun Kürqırağı kəndlərində pambıq əkinləri həyata keçirilib. Lakin son 10 ildə pambığa olan laqeyd münasibət insanların bu sahəyə olan münasibətini dəyişib. Xüsusən də, əkilən pambığın maya dəyərinin aşağı olması, satış bazarının məhdudluğu problem yaradıb. Bu gün isə münasibətin yaxşı tərəfə köklənməsi həm mütəxəssislər, həm də isteh-



salçılar tərəfindən müsbət hal kimi dəyərləndirilir. Pambıqçılığın inkişafı minlərlə insanın işə cəlb olunması, insanların maddi probleminin aradan qalması, ərzaq təhlükəsizliyinin həll olunması deməkdir. Pambıqçılığın inkişafının ərzaq təhlükəsizliyi ilə əlaqələndirilməsinin səbəbi yığılan pambığın pulu, pulun isə ərzağa çevrilməsi deməkdir. Hacıqabullular əmindirlər ki, pambıq onlar üçün hələ uzun zamanlar həm yaxşı gəlir, həm də təknə dolusu çörək olacaq.

"Hacıqabul"





Dəmiryolunun qarşısında geniş üfüqlər açılmışdır

Hacıqabul dəmiryolu stansiyası Azərbaycan dəmiryolunun ən qabaqcıl müəssisələrindən biridir. Stansiyada gələn yük və sərnişin qatarlarının qəbulu, çeşidlənməsi və yola salınması həyata keçirilir. Stansiyadan yük və sərnişin qatarları Gürcüstan, Astara, şimaldan Xaçmaz, Rusiya istiqamətlərinə qəbul edilməklə yola salınır. Ümumiyyətlə, Hacıqabulda dəmiryolunun tarixi Azərbaycan dəmiryolu ilə paralel olaraq XIX əsrin sonlarına gədib çıxır. İlk polad relslər 1883-cü ildə qoyulmuşdur. Dəmiryolu stansiyasının kollektivi dəmiryolçu peşəsinin ucaltığını, müqəddəsliyini, bu işin ölkəmiz üçün yüksək önəm daşımasını, vacibliyini öz fəaliyyətlərində daim qoruyub saxlayırlar.

30 ilə yaxındır ki, stansiyaya Azər-



Oktyabrın 30-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin, Türkiyə Respublikasının Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın, onların xanımları Mehriban

rəqəmin 50 milyon tona çatacağı proqnozlaşdırılır. Bu layihənin reallaşması nəinki Azərbaycan, Türkiyə, Gürcüstan üçün önəmli məsələyə çevrildi, hətta 3 ölkədən başqa digər dövlətlərin də bu nəqliyyat dəhlizinə maraqlarını artırdı. Bu nəqliyyat dəhlizi vasitəsi ilə bir tərəfdən Mərkəzi Asiya, Çin, digər tərəfdən Avropa Qafqaza qovuşmuşdur. Bakı-Tbilisi-Qars dəmiryolunun reallaşması Azərbaycan Prezidenti cənab İlham Əliyevin ölkəmizin iqtisadi inkişafı, xalqımızın gələcəyi, xoş, firavan həyatı naminə çəkdiyi uzun müddətli gərgin əməyin bəhrəsidir. Bu layihə Azərbaycan dəmir yoluna, ümumən ölkə iqtisadiyyatına milyonlarla valyuta gətirəcək.

Hacıqabul dəmiryolu stansiyasının əməkçiləri öz işlərini günün tələbləri səviyyəsində quraraq Dövlət Başçısının dəmiryolunun inkişafına göstərdiyi qayğıya cavab olaraq bu günlər xüsusi əzmkarlıq və coşqu ilə çalışırlar. Stansiya rəisi Rafiq Qafarov bildirdi ki, Azərbaycan Dəmir Yollarının Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov və sədrin birinci müavini Əlirza Süleymanov mövcud problemlərin, çətinliklərin aradan qaldırılmasında stansiya kollektivinə kömək və qayğılarını əsirgəmir. Ölkənin polad qollarında çalışan stansiyasının kollektivinə işlərində uğurlar, cansağlığı arzulayırıq.

Nazim Fətixanoğlu




baycanın "Fəxri dəmiryolçu"su, "Tərəqqi" medalına layiq görülmüş Rafiq Qafarov rəhbərlik edir. Operativ işlər üzrə rəis müavini Zahid Mahmudov, stansiya növbətçiləri "Tərəqqi" medallı Elxan Rəhimov, fəxri dəmiryolçu Ədalət Nəcəfov, qatar tərtibatçıları Rəşim Mansurov, Təyyar Əzizov öz işlərinin öhdəsindən bacarıqla gəlir, yük və sərnişin daşımaları üzrə planların yerinə yetirilməsi, qatarların vaxtlı-vaxtında qəbul olunması, çeşidlənməsi və yola salınması üçün əllərindən gələni əsirgəmir.

Əliyeva, Əminə Ərdoğanın və Qazaxıstan, Gürcüstan, Özbəkistan Respublikaları Baş Nazirlərinin iştirakı ilə Bakı-Tbilisi-Qars dəmiryolunun qarşısında geniş üfüqlər açılmasına etibarlı zəmin yaratmışdır. Bu yol Prezident İlham Əliyevin söylədiyi kimi Avropa ilə Asiya arasında ən qısa yol olacaq, Asiya ilə Avropa arasında yük daşımalarının müddəti mövcud 2 aydan 15 günədək azaldılacaq. Bakı-Tbilisi-Qars dəmiryolu ilə ilkin dövrdə ildə 6,6 milyon ton yük daşınacaq. Gələcəkdə bu

Təcrübəli energetik

3 saylı Hacıqabul Enerji Təchizat Sahəsində öz işi, əməyi ilə müəssisəyə uğur qazandıran, bacarıqlı gətirən fədakar işçilər çoxdur. Onlardan biri təcrübəli energetik Cəmaləddin Piriyevidir. Doğrusu, idarənin rəisi Ağazaman Usubovla müəssisənin ümumi işi barədə söhbət edərkən fədakar əmək adamı kimi Cəmaləddin Piriyevi fərqləndirdi, onun adını hörmətlə çəkdi və dedi ki, yaxşı olar, bu zəhmətkeş insanın özü ilə yaxından tanış olasınız. Elə də etdik.




Öyrəndik ki, Cəmaləddin Piriyevi 1950-ci ildə Qazıməmməd (indiki Hacıqabul) şəhərində anadan olub. Orta məktəbi bitirdikdən sonra 1969-cu il noyabrın 20-dən 3 saylı Hacıqabul Enerji Təchizatı sahəsində elektrik montyoru kimi əmək fəaliyyətinə başlamış, 1976-1979-cu illərdə Əli-Bayramlı (Şirvan şəhəri) Sənaye texnikumunun energetika fakültəsində "Sənaye müəssisələrinin elektrik avadanlıqları və təchizatı" ixtisası üzrə təhsil almışdır.

1972-1974-cü illərdə Kareliya Muxtar vilayətində hərbi xidmətdə olan Cəmaləddin xidməti başa vurduqdan sonra yenə də bu müəssisədə fəaliyyətini davam etdirmişdir. 40 ildən çox bu müəssisədə yüksək gərginlikli elektrik avadanlıqlarının rele mühafizəsi üzrə baş elektrik mexanik vəzifəsində çalışan Cəmaləddin Piriyevi Qarasu stansiyasından Lökbatan stansiyası da daxil olmaqla ərazidə yerləşən 7 yarımdaytı elektrik stansiyasının təmir və təftişi ilə məşğul olmuşdur. Həmin 7 yarımdaytı elektrik stansiyasının funksiyası ərazidə olan elektrovolların və stansiyaların işarəvermə və işıqlandırılmasını elektrik enerjisi ilə təmin etməkdən ibarətdir.

Bacarıqlı energetik, veteran dəmiryolçu Cəmaləddin Piriyeve bundan sonra da sağlamlıq və gümrah həyat arzu edirik.

N. Zeynalov

Vaqon təmirçiləri səylə işləyirlər



Hacıqabul vaqon təmir deposunda gələn vaqonlar vaqon müayinəçiləri tərəfindən yoxlanılır. Əgər vaqonlarda müəyyən nasazlıq müşahidə olunarsa, bu nasazlıqlar yerində aradan qaldırılır, vaqonlar sağ-salamat mənzil başına göndərilir. Vaqon təmiri deposunun rəisi Kamran Eyyubov, rəis müavini Ruslan Səferov bildirirlər ki, baş vaqon müayinəçisi Vidadi Hüseynov, vaqon müayinəçisi Rüstəm Ab-

basov bu işin öhdəsindən bacarıqla gəlirlər. Deponun təmir ustası Gülməmməd Əzizov, çilinger Etiqam Məmmədov gələn vaqonların təmir olunmasında fəallıq göstərilir. Müəssisənin əməkçiləri öz işlərini günün tələbləri səviyyəsində qurmaqla ölkəmizin dəmiryolunun inkişafına layiqli töhvələr verirlər.

"Hacıqabul"

Polad magistrallarda keçən ömür



Hacıqabul lokomotiv briqadalarının əvəzətmə məntəqəsi (lokomotiv deposu) ən qədim, dəmiryolçu peşəsinin polad intizamını, zəngin ənənələri qoruyub saxlayan qabaqcıl müəssisələrdən biridir. Vaxtilə paravoz deposu kimi fəaliyyət göstərən lokomotiv deposuna son 30 il ərzində gələn yük qatarları bu depoda başqa lokomotivlərlə əvəz olunaraq təyinatları üzrə vaxtında mənzil başına çatdırılır. Əvəz olunan

lokomotivlər isə elektrovoz və teplovozlardan ibarətdir. İdarədə qatarları mənzil başına təhlükəsiz çatdırmaq, yükdaşıma planlarına artıqlaması ilə əməl edən maşinistlər çoxdur. Lakin onlardan ikisi haqqında söhbət açacağıq. Təcrübəli maşinist Namiq Əlicanov və maşinist köməkçisi Amid Ağayev. Hər iki maşinist istehsalat tapşırıqlarına artıqlaması ilə vaxtlı-vaxtında əməl edir, qatarların mənzil başına təhlükəsiz olaraq çatdırılması üçün əllərindən gələni əsirgəmir. Peşələrinin vurğunu olan bu insanların ömürlərinin yarıdan çoxu demək olar ki, polad relslər üzərində keçib.

Deponun rəisi Əhəd Əbiyev deyir ki, idarəmizin iş strukturu çox çətin və məsuliyyətlidir. Burada işləyən insanda gərək polad kimi intizam olsun. Dəmiryolunda işləməyə başlandırsa, sonradan ayrılı bilmirsən. Vaqonların taqıltısı, saatlarla dəmir magistrallarla hərəkət insana zövq verir. İdarəmizdə öz məsuliyyəti ilə seçilən maşinistlər çoxdur. Lakin Namiq Əlicanov və köməkçisi Amid Ağayev yük daşıma planlarına artıqlaması ilə əməl edir, peşəsini ürəkəndən sevir, öz işlərində nizam-intizamıdır. Çalışırıq ki, işimizdə heç bir nöqsan olmasın.

QANVERMƏ AKSİYASI KEÇİRİLMİŞDİR

Noyabrın 2-də rayonu-muzda qanvermə aksiyası keçirilmişdir.

Bu məqsədlə Azərbaycan Respublikası B.Eyvazov adına Elmi Tədqiqat Hematologiya və Transfiziyologiya İnstitutunun Qan Bankının bir qrup əməkdaşı rayonumuzda olmuşdur. Uşaq Tibb Mərkəzində səhər tezdən başlayan aksiya günün ikinci yarısına kimi davam etmişdir. Rayonun idarə, müəssisə, təşkilatlarının, icra nümayəndəlikləri və bələdiyyə orqanlarının rəhbərləri və işçi kollektivi bu xeyriyyə tədbirində könüllü surətdə, çox böyük həvəslə iştirak etmişdir. Rayon Uşaq Tibb Mər-



kəzində xüsusi olaraq ayrılmış kabinetlərdə qan götürülməsinin təşkili üçün lazımı şərait yaradılmışdır.

Qan verməyə gələn hər kəs bildirdi ki, qan çox böyük həyat əhəmiyyəti daşıyır. Götürülən qanlar əsasən

ağır qan xəstəliklərindən əziyyət çəkən talassemiyalı, hemofilialı və digər qan xəstəlikləri olan insanların müalicəsində istifadə olunur.

Həkimlərin göstərişi ilə yalnız praktik cəhətdən

sağlam olan insanlardan qan götürülürdü. Həkimlər qan verməyə gələnlərdən lazımı məlumatlar əldə edir, qan qrupunu, hansısa xəstəlik keçirib-keçirməməsini, təzyiqini öyrəndikdən sonra qan götürülməsinə razılıq verirdi.

Aksiyada 106 nəfər həmyerlimiz qan vermişdir.

İnsanlar təmənnsiz olaraq qan verirdilər ki, kimsə yaşatsınlar. Ümidi qana olan xəstələrə həyat bəxş etsinlər, ömürlərə ömür calasınlar.

Bələliklə növbəti xeyriyyə aksiyası da uğurla başa çatdı.

"Hacıqabul"



HACIQABUL

№ 18 (677) 03 noyabr 2017-ci il

Heydər Əliyev Akademiyasının dərsləri davam edir

Rayon Heydər Əliyev Mərkəzində Heydər Əliyev Akademiyasının növbəti 3 dərsi keçirilmişdir. I dərslər rayon İcra Hakimiyyətinin Hüquq Şöbəsinin məsləhətçisi Sirac Əsgərov tərəfindən keçirildi. Dərsin mövzusu "Dövlət və dövlət hakimiyyəti. Hakimiyyətin cəmiyyətdə rolu və mahiyyəti. Qeyri-hökumət təşkilatlarının (ictimai birliklərinin) hüquqi statusunun əsasları" adlanırdı.



II dərslər rayon Statistika idarəsinin rəisi Elman Nəcəfov tərəfindən keçirilmişdir. Dərsin mövzusu "Büdcə sistemi haqqında qanun" adlanırdı.

III dərslər rayon Gənclər və İdman İdarəsinin rəisi Saleh Ələsgərov tərəfindən keçirilmişdir. Dərsin mövzusu "Azərbaycan

gəncliyi 2017-2021-ci illərdə" Dövlət Programına həsr olunmuşdu. Dərslər müdirmələrin maraqlı sualları ilə yekunlaşdı.

"Günahsız günahkarlar" tamaşası



Bu günlərdə rayon Mədəniyyət Mərkəzində Bakı Uşaq teatrının aktyorlarının ifasında "Günahsız günahkarlar" tamaşası nümayiş olundu. Tamaşa Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Respublikası Gənclər, İdman Nazirliyinin, Bakı Şəhər Mədəniyyət və Turizm İdarə-

sinin sifarişli ilə ərsəyə gəlib. Tamaşanın ssenarisi Arzu Soltana aiddir, quruluşçu rejissoru İntiqam Soltan, rəssamı Sevdə Məmmədova, bəstəkarı Mahir İbrahim, rəqsləri quruluşçusu isə Könül Şahbazovadır.

Tamaşanı təqdim etməzdən əvvəl rayon Gənclər və İdman İdarəsinin rəisi

Saleh Ələsgərov və tamaşanın quruluşçu rejissoru İntiqam Soltan çıxış etdilər. Sonra tamaşa nümayiş olundu.

Tamaşanın qəhrəmanları bir kafedə "Mafiya" oyunu oynayaraq əsl mafiyaların toruna düşürlər. Birinci vurulan Qurban "yaxşı iş" adıyla xaricə aparılaraq sənədləri əlindən alınır və pulsuz-parasız ağır işlərdə çalışdırılaraq aldadılır. İkinci oyunçu Songül insan alverininin, xəstə qızının müalicəsi üçün istənilən məbləği əldə etmək üçün böyrəyini satmağa məcbur olan, üçüncü oyunçu Şikar isə orqan transplantasiyası mafiyalarının qurbanı olurlar. Tamaşanın qəhrəmanları başlanma getirilən oyunlar qarşılığında intiqam almaq hissi ilə yaşayırlar. Əsərdə global dünya probleminə çevrilmiş insan alverinə qarşı maariflənmə - mübarizə forması kimi qabardılıb. Böyüklər üçün nəzərdə tutulan tamaşa 1 saat 10 dəqiqə davam edir. Rolları Bakı Uşaq Teatrının aktyorları ifa edirdilər.

Sağlam həyat tərzinin təbliği layihəsi çərçivəsində ərsəyə gələn bu tamaşa Hacıqabulluların böyük marağına səbəb oldu və alqışlarla qarşılandı.

Aytən Zülfəliyeva,
rayon Heydər Əliyev Mərkəzinin direktoru

2017-ci ilin noyabr ayı ərzində vergi orqanına təqdim edilməli olan bəyannamələr və ödənilməli vergilər barədə

Y A D D A Ş

2017-ci ilin oktyabr ayına görə vergi ödəyiciləri tərəfindən tədiyyəçisi olduqları

- Əlavə dəyər vergisi bəyannaməsi,
- Aksiz bəyannaməsi,
- Yol vergisi bəyannaməsi,
- Mədən vergisi bəyannaməsi,
- Pul vəsaitlərinin nağd çıxarılmasına görə Sadələşdirilmiş verginin bəyannaməsi və

- Uduşlardan (mükafatlardan) əldə edilən gəlirdən ödəmə mənbəyində tutulan vergi bəyannaməsi cari ilin noyabr ayının 20-dən gec olmayaraq vergi orqanına təqdim edilməli və təqdim edilmiş bəyannamələr üzrə hesablanmış vergilər həmin müddətdə tam həcmdə dövlət büdcəsinə ödənilməlidir.

- Daşınmaz əmlakın təqdim edilməsi üzrə Sadələşdirilmiş verginin bəyannaməsi cari ilin noyabr ayının 20-dən gec olmayaraq vergi orqanına təqdim edilməlidir (vergi əməliyyatı aparıldığı gün - 1 bank günü ərzində ödənilir).

- Muzdlu işlə əlaqədar 2017-ci ilin oktyabr ayı üzrə ödəmə mənbəyində hesablanaraq tutulan vergi cari ilin noyabr ayının 20-dən gec olmayaraq dövlət büdcəsinə ödənilməlidir (ƏDV və Sadələşdirilmiş vergi ödəyiciləri bəyannaməni illik - növbəti ildə yanvar ayının 31-dən gec olmayaraq, digər vergi ödəyiciləri 4-cü rüb üzrə bəyannaməni yanvar ayının 22-dən gec olmayaraq təqdim edirlər).

- Xüsusi notariusların 2017-ci ilin oktyabr ayı üzrə hesabladığı gəlir vergisi cari ilin noyabr ayının 20-dən gec olmayaraq dövlət büdcəsinə ödənilməlidir (4-cü rüb üzrə bəyannamə yanvar ayının 22-dən gec olmayaraq təqdim edilməlidir).

Əmlak və torpaq vergisinin ödəyiciləri olan müəssisələr

- 2017-ci il üzrə hesablanmış Torpaq vergisinin yansını cari ilin noyabr ayının 15-dən gec olmayaraq dövlət büdcəsinə ödəməlidirlər.

- 2017-ci ilin 4-cü rübü üzrə hesablanmış əmlak vergisinin cari ödəmələrini noyabr ayının 15-dən gec olmayaraq dövlət büdcəsinə ödəməlidirlər.

Bəyannamələr müəyyən edilən müddətdə təqdim edilmədikdə 40 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir (VM, 57), vergilər vaxtında ödənilmədikdə isə bir ildən çox olmamaqla ötmüş hər bir gün üçün 0,1 faizi məbləğində faiz tutulur (VM, 59).

Hörmətli vergi ödəyiciləri, Siz öz bəyannamələrinizi və hesablanmış vergiləri Vergilər Nazirliyinin İnternet Vergi İdarəsi portalı vasitəsi ilə elektron qaydada təqdim edə və ödəyə bilərsiniz. Vergi öhdəliklərinizi vaxtında yerinə yetirməyi Sizə tövsiyə edirik.

5 sayılı Ərazi Vergilər İdarəsi

2017-ci il noyabr ayı üçün Hacıqabul rayon İcra Hakimiyyəti Başçısı Aparatında vətəndaşların qəbul günləri

	Vəzifəsi	Həftənin günləri	Saat
1	İcra Hakimiyyətinin Başçısı	I	15:00
2	İcra Hakimiyyəti Başçısının birinci müavini	II	14:00
3	Başçının müavini-Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri	III	14:00
4	Başçının müavini-İctimai, siyasi və humanitar məsələlər şöbəsinin müdiri	IV	14:00
5	Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanı ilə iş şöbəsinin müdiri	V	14:00
6	Memarlıq və tikinti şöbəsinin müdiri	VI	10:00

Qeyd: Vətəndaşların qəbulu ilə bağlı əlaqə telefonları: (02120) 4-41-91, (02120) 4-41-58



VƏTƏNDAŞLARIN NƏZƏRİNƏ!

Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin rəhbərliyinin tapşırığı əsasında vətəndaşların Ədliyyə Nazirliyinin rəhbərliyinə, baş idarə və idarə rəislərinə müraciət imkanlarını asanlaşdırmaq, Bakı şəhərinə, nazirliyin inzibati binasına gətmədən də həmin şəxslərin qəbulunda ola bilmələrini təmin etmək məqsədilə regional ədliyyə idarələrində virtual qəbullar təşkil edilir.

Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin səlahiyyətlərinə aid məsələlər üzrə Şirvan şəhəri, Hacıqabul, Sabirabad, Salyan və Neftçala rayon sakinləri ədliyyə nazirliyinin qəbul qrafikinə uyğun olaraq Şirvan regional ədliyyə idarəsinə müraciət etməklə idarədə quraşdırılmış xüsusi avadanlıqlar vasitəsilə virtual qaydada nazirliyin rəhbər şəxslərinin, həmçinin baş idarə və idarə rəislərinin qəbulunda iştirak edə bilərlər.

Şirvan regional ədliyyə idarəsi Şirvan şəhəri, F.İsmayilov küçəsi 17 saylı ünvanda yerləşir.

Əlaqə telefonları: 021-215-60-23
021-215-67-27

Email: shirvan_rd@justice.gov.az

Elan

Rəncbər kənd sakini Ağamalyev Faiq Əsgər oğlunun adına verilmiş JN-338, kodu 91007018 olan Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı itdiyi üçün etibarsız sayılır.

Meyniman kənd sakini İsmayilov Mirzəəğa Nadir oğlunun adına verilmiş JN-0068, kodu 91004048 olan torpağa mülkiyyət hüququna dair Dövlət Aktı itdiyi üçün etibarsız sayılır.

Bayramov Teyyub Ələsgər oğlunun adına verilmiş 41 nömrəli, kodu 91000018 olan heyətyanı sahəsinə məxsus Şəhadətnamə itdiyi üçün etibarsız sayılır.

Allah rəhmət eləsin!

"Hacıqabul" qəzetinin kollektiv təcrübəli jurnalist **Səxavət Məmmədovun** faciəli vəfatından kədərliyini bildirir, mərhumun ailəsinə, övladlarına, yaxınlarına dərin hüznə başsağlığı verir.

Nazim Fətixanoğlu Zaidəyə Rzayevinin ailəsinə, yaxınlarına, əzizlərinə oğlu **Mübarizin** vəfatından kədərliyini bildirir, dərin üznə başsağlığı verir.

HACIQABUL

Baş redaktor:
Xuraman Feyruzqızı

Həmtəsisçi:
Qəzetin jurnalist kollektivi
Qəzet "Hacıqabul" qəzetinin kompüter mərkəzində yığılmışdır, "Son Dakika" çap evində ofset üsulu ilə çap olunmuşdur

Kapital Bank Hacıqabul filialı
İndeks: 66975
Lisənziya: № 022579
Müəlliflərin mövqeyi ilə redaksiyanın mövqeyi üst-üstə düşməyə bilər.

Ünvan: Hacıqabul şəhəri,
İ.Qayıbov küçəsi 4.
Tel: 4-32-00,
Tiraj: 1200